



■ Elçin İsgəndərəzadə

əvvəli ötən sayda

Bir insanda bu qədər sevgi, bu qədər mərhəmət, bu qədər dözüm hardanıydı...

Keçdiyi keşməkeşli yollarda çəkdiyi əzablar, əziyyətlər onun sevgisini, mərhəmətini, kövrəkliyini sərtləşdirə bilməmişdi. Sanki ağrılar, acılar onu insanlığa daha da yaxınlaşdırılmış, daha da müdrikələşdirmiş və mərhəmətli etmişdi.

Hamının qayğısına qalırdı, hamını dinləyirdi, hamiya can deyirdi, hamını sevirdi, sevmək istəyirdi.

Bunu hamı təsdiq edər ki, Nu-

*Üzü nikbin ömür ilə
gara, his-pas beyninizdə
fikrinizi azdırıram,
Bu dövr ilə həm ömrümüzü,
həm qəmimi qızdırıram!
Qanınızı qaralıtmayın,
Sixılmayıñ, darılmayıñ -
Buz yiğiram, buz qırıram,
Buz sindirib, buz yarırıam,
Hərdən elə hönkürürəm.
Hərdən olur sərsəritək,
buz çənberdə, buz çevrədə
ziyadə boş-boş gülürəm.
Solum da buz, sağım da buz
Allah bəndəsi olunuz,
bu rüzgara... bənd olmayız!
Qəlbinizə xal salmayın,
darımayın, darılmayıñ -
Ömür buzlara gömülüür.
Olur ki, tən gecəyari
Öz ciyindən öz içimə
yiğin-yığın qar töküür.
Bu dağ... sizə tanış gəlməz...
Gözlərimi rahat qoyun,
Allahımı tapşırıram,
Xoş işlərlə məşğul olun,
Xoşça qalın, darılmayıñ.*

* * *

olacaq, insanlıq həmişə var olacaq.

* * *

Özünəməxsus geyimi, çox fərqli dəbi, danışığı, ədası, baxışı olduğu kimi, özünəməxsus da yaradıcılığı ilə seçilirdi. Heç kimə bənzəməyen, heç kimi yamsılamayan çox qəribə və yeni, yeni olduğu qədər də bir növ klassikanı, keçmiş andıran yazı tərzi varındı. Köhnə sandığımız, unudulmuş sözleri şeirə getirir, onlara yeni nefəs verməyə çalışırıd.

Gördüklerini, içinde olduğu hadisələri, yaşadıqlarını elə ifadələrlə, elə doğma dillə oxucularına çatdırırıd ki, hər bir oxucu o şeir aləminə daxil olur və öz yaşıntılarını, öz duyularını görürdü həmin şeirlərde.

Dəfələrlə şahidi olmuşdum ki, oxucuları deyirdilər ki:

- Nurəngiz xanım, elə bil mənim yaşadıqlarımı, keçirdiyim hissələri yazmınız. Sanki yanımızda olmusunuz.

Hətta başqalarının yaşadıqlarını, elə nənəsinin söhbətlərini, annasının xatirələrini içindəki süzgəc-

Klassika onun şeirlərindən unudulmuş sözlər, deyimlər kimi bir köhnə faytonda keçməkdə, bir mis sərnic kimi, mis parç kimi gözleri oxşamaqdə və bir unudulmuş nənni, köhnə nənni kimi yaddaşları titrətməkdə, qalanlara xatırlatmaq daydı ki, heç ne unudulmur, heç nə yaddan çıxmır və bizim unutmağa haqqımız yoxdur. Unutmağa haqqımız yox, sadəcə!

Hər söhbətində, hər sözündə də dəfələrlə özündə eşitmışəm:

- Biz nəkarəyik ki, bu estafeti yarlıyolda qıraq, bu şaxələnmiş ağacın budaqlarını sindirib tökək və unudaq. Adice bir sözü unutmaq bir məməlekət unutmaq kimi, bir vətən unutmaq kimi ağırdı. Axi o söz də canlıdır, o da yaşamaq isteyir, işlənmək isteyir, varam deyir. Belə şeyle-rə diqqəti olmalı, sözlərimizin qədrini bilməli, hətta nöqtələrimizi, vergüllərimizi də yaddan çıxarmamalı, hətta hərfərimizin qeydində qalmalı, özümüz olan nə varsa sevməliyik.

Yaradıcılığında ölümlərdən keçən, Gənəşə doğru tələsən bir şairin həyəcanına şerik çıxmaya bilmirsən.



7 dekabr 2019

WWW.KASPI.AZ

Günəşin elçisi

rəngiz xanım necə böyük şəxsiyyət, böyük insan idi.

Elə adamlar dünyaya tək-tək gəlir.

Yeri gələndə özünü oda da atır-dı başqalarından ötrü. Hami susan-da haqq səsini qaldırırdı başqalarından ötrü. Başqalarından ötrü çar-pışırı da, savaşırdı da. Onun inadını, onun mətanetini heç bir qüvvə qıra bilmirdi.

Nurəngiz xanım bu dünyaya həm də insanlara dayaq olmaq üçün gəlmüşdi.

Vəfatından sonra bu boşluq ay-dın görünürdü, bu boşluğu doldura-caq o boyda insan yoxuydu sanki.

Sevgisi, mərhəməti tükənməz adamıydı və insanlara da bu sevgini, insafi, ədaləti aşılıyordı.

Uşaqlıq illərindən üzü bəri gən-cliyinə, yaşı vaxtına nəzər salanda Görürsən ki, Nurəngiz xanım ancaq xeyirli işlərlə uğraşıb, insanlara xeyir verməyə çalışıb və en xeyirxah insan olub.

*Çox da darılmayıñ siz
bu şən, gülər üzümə -
Mənim öz kədərim var,
Sizinçin deyil onlar.
Üzümdə axtarmayıñ,
Gözümdə aramayıñ
Siz seze bilməzsizniz,
sevinməyəcəksiniz,
Mənə bəxş etdiyiniz
Kədər niqabına, siz.
Gözümdən çöp aramayıñ,
Bir belə də darılmayıñ -
Viz geldiniz, vaz keçdim mən
Köks ötürüb, düz keçdim mən
Düzdüm qəhrimivarağı,
qoymadım virana qala
tapşırdım ağ sabahlara.
Gözümdən yox, bax ordan
Zərrəbinle oxuyub
bol təsəlli taparsız!
Kefiniz saz eyləyin,
Səbr eyləyin, darılmayıñ -
Buz dağının üstündəyəm.
Od nəfəsim buza dönüb,
buzda sinir od baxışım.*

Və ümid eləyirdi, ümid eləyirdi ki, nə zamansa gözəl günlər gələcək, nə zamansa insanlar bərabər yaşayacaq, haqsızlıq olmayıcaq, ədalət ədalətsizliyi məhv edəcək, hamı xoşbəxt yaşayacaq.

Ümid edirdi ki, torpaqlarımız mənfur düşmənlərdən təmizlənəcək, haqq yerini tutacaq, Qarabağ bizim olacaq, şəhidlərin qanı yerde qalmayacaq və işğal olunmuş torpaqlarda bayraqımız dalgalanacaq.

O günləri görmək istəyirdi, necə də görmək istəyirdi.

- Ahh, kaş ömür vəfa edəydi, ömür vəfa edəydi, deyirdi.

Ümid edirdi ki, Suşaya gedəcəyik, Cıdır düzündə at oynadacağıq...

Ümid edirdi ki, həyat daha da gözəl olacaq.

Ümid edirdi ki, insanların ümidi heç vaxt ölməyəcək.

Ümid həmişə var olacaq.

Və bu ümidlə də yaşıdı, yaratdı, şeirlər yazdı...

Bir gözəl iz qoyub getdi dünyadan.

Elə bir iz qoydu ki, Günəşindən tanıyısan o izi.

Bilirsən ki, bu iz onundur, bu iz heç vaxt silinməyəcək.

Bilirsən ki, bu ümidiñ izidir, Günəşin izidir, xoşbəxtliyin izidir.

Və bu ümidlə də dünyadan keçdi...

Həyatın pəncəresindən baxdı, öz izini saldı, öz sözünü dedi, özünü təsdiq elədi.

Ümid heç zaman ölmür, dedi.

Ümid elə Günəşdir, əbədiyyət-dir, həyatdır, var olmaqdır.

Ümid edirdi ki, insan həmişə var

dən keçirib elə əxz edirdi ki, sonra o xatirələr, o söhbətlər şeirlərə çevrildikdə, adama elə gəldi ki, Nurəngiz xanım da o hadisələrin içinde olub. Halbuki həmin hadisələr onun doğumundan çox-çox qabaqlar olmuşdu.

Və heç zaman yaşamadığı ölümü de sanki yaşamış və dəfələrlə görmüş kimi qələmə alır. Şeirlərdə ölümdən elə keçir, ölümü elə təsvir edir ki, şairin ölümdən keçib gəldiyinə inanırsan. Bu məstəvidə Nurəngiz xanımın ölümə köklənən şeirlərində ölümlə yanaşı bir həyat eşqi de var. Elə bil ki, qaranlığın ucunda bir işıqlı dünya var və oxu-cu o işıqlı dünyaya çatmağa tələsir.

O işığa maraq, o sona maraq Nurəngiz xanımın yaradıcılığının ana xəttidir və o işıq Günəşin özüdür elə.

Bütün yaradıcılığı boyu Günəş vəsf edən şair, ölümün sonunda o Günəşin bir canlı həyat kimi bizləri ağışuna alacağına inanır və inandırır.

Bu mənada həyat çalarları, sevmək, sevilmək, yaşamaq, yaratmaq eşqi daha qabarık, daha aydın se-zilməkdədir. Sanki ölümdən keçen bir qəhrəmanın üzündəki sevincə şerik olur, onun yaşama eşqindən ruhlanırsan, sevinirsən ki, hardasa o son gözəl sondur və hardasa o sonluqda bir yaşanmamış gözəl həyat var.

O həyatda nə var, nə yox əsla səni qorxutmur, kədərləndirmir. Hiss edirsən ki, orda bollaça Günəş, sevgi, gözəlliklər var və sən ora can atırsan Nurəngiz xanımın nəzmində də, nəsrində də.

Ədəbiyyata nəsrle, "Tanrı bəşər övladıdır" povesti ilə gəlsə də, Nurəngiz xanım başdan ayağa, təpə-dən dırnağa şair idi, həm də bənzərsiz, bütün qəlibləri dağımış, şeiri öz nəfəsini getirən, yenilikçi və yenilikçi qədər də klassik nəfəsləri bir şair idi.

Qarşıda qış yuxusu, gümüş ziyalar əsmədə,
Qarşıda quş yuxusu, ruhum eyzən titrəmədə.
Uzaqdan rənglər qarışır, yuxularım qımışır,
Uzaqdan bir səs qışqırır, taleyimdir, ardımcı qoşur,
Qarşıda ocaq odlanır, bütün xırman çırtıdayır,
Qarşıda xaniman yanır, fərqində yoxam,
qollarım çatırı...
Uzaqdan ömrümü sellər aparır, geddir, girinodır, əfsus!
Uzaqdan arzular fəryad qoparırlar, heçdir,
bivecdir, əfsus!...

Bu şeirde sanki keçmişin səsi çəkir səni, sözlərin qədimiliyində bir unudulmuş söz muzeyinə düşürsən. Göz açıb baxanda bu muzeydə nələri görmüsən, nələri xatırlamırsan. Sanki yaylaqlardan, çöl-çəmən gülərinin arasıyla bir topa donları butalı, kəlağayıları yelkenli qız-gelin bulağa gedirlər, çiyinlərində qədimi səhəngələr. Şeirdə başqa təsvirlər olsa da, ilk xatırladıqların o keçmiş, o yaylaq, o qədimlik olur. Çünkü beyninin hansı hücresinə toxunan bir əski sözün açıldığı dünyani görürsən. Sözün qüdrəti budur!

Ardı var

YADDAŞ

15